

Azərbaycan ICILS

2023-də iştirak edəcək



Toğrul İBRAHİMOV,
Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun,
tədris və qiymətləndirmə şöbəsinin
aparıcı məsləhətçisi

ICILS nədir?

ICILS 8-ci sinif şagirdlərinin kompüter və informasiya savadlılığı üzrə beynəlxalq qiymətləndirmə tədqiqatıdır. İlk dəfə 2013-cü ildə Təhsil Naiiliyyətərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən aparılmışdır. 5 ildən bir keçirilən qiymətləndirmə tədqiqatı ikinci dəfə 2018-ci ildə baş tutub. 2023-cü ildə isə tədqiqatın növbəti dəfə həyata keçiriləcəyi planlaşdırılır və ölkəmizdə həmin tədqiqatda iştirak etməsi nəzərdə tutulub.

ICILS nəyi ölçür?

ICILS 2 meyar əsasında informasiya və kommunikasiya texnologiyaları bacarıqlarını qiymətləndirir. İlk meyar kompüter və informasiya savadlılığıdır (computer and information literacy (CIL)). Bu meyar əsasında kompüterin xüsusiyyətlərinin istifadəsi, məlumatların toplanması, toplanan məlumatlar əsasında rəqəmsal məhsulun istehsal edilməsi və rəqəmsal kommunikasiya bacarıqları qiymətləndirilir. Kompüter və informasiya savadlılığı meyarı evdə, məktəbdə, iş yerində və digər sahələrdə araşdırma aparmaq, istehsal etmək və kommunikasiya qurmaq məqsədi ilə kompüterdən fərdi istifadə bacarıqlarını qiymətləndirmək üçün müəyyən edilib.

İkinci meyar isə şagirdlərin hesablamada düşüncəsinin (computational thinking (CT)) ölçüləsimə, yəni, problemlərin konseptuallaşdırılmasına və həlli əməliyyatlarının icrasına yənləmişdir.

İlk dəfə 2018-ci ildə ICILS tədqiqatında ölçülən hesablamada düşüncəsi (CT),

kompüterlə real dünyadaki problemlərin fərqli cahətlərini ayırd etmək, hesablama formularını təkmilləşdirmək və algoritmik həlləri inkişaf etdirmək bacarıqlarının qiymətləndirilməsi üçün müəyyənələşdirilir (bax şəkil 1).

Hesablamada düşüncə meyarı proqramlaşdırma ilə maşğıl olarkən və ya rəqəmsal cihaz üçün tətbiq hazırlayarkən istifadə olunan yanaşmaya uyğun dizayn edilib. Bu meyarın üstünlükleri qeyd olunanlardan dən qoxdur. Hesablamada düşüncəsinin təməlində dayanan düşünmə strategiyaları mürkəkəb ideyaları anlaşağa və problemləri həll etmeye kömək edir (bax şəkil 2).

ICILS tədqiqatının yaratdığı üstünlüklər

ICILS tədqiqatı vasitəsilə hesablamada düşüncəsinin qiymətləndirilməsi şagirdlərin məktəbdə kompüterlərlə problemi həll etmə bacarıqlarını necə inkişaf etdiridikləri bəredə məlumatlar toplamaq və beynəlxalq seviyyəli müqayisələr aparmaq üçün bi fürsətdir.

ICILS qiymətləndirmə tədqiqatunda da digər beynəlxalq tədqiqatlarda olduğu kimi müəllimlər və şagirdlərən sorğu anketləri vasitəsilə müəyyən məlumatlar toplanır.

Şagirdlər İKT avadanlıqlarının elçatanlığı, evdə və məktəbdə İKT-dən istifadə və s. müəllimlər isə tədrisdə İKT-dən istifadə ilə bağlı yanaşmalar və bu sahədə peşəkar inkişafə dair sorğu anketlərini doldururlar.

Eyni zamanda, təhsil müəssisələrinə İKT koordinatorları məktəbdə İKT avadanlıqları və öyrənmə prosesinə das-

ICILS - Kompüter və İnformasiya Savadlılığı üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı

tək vermək üçün onlardan necə istifadə edildiyi barədə sorğu anketini doldururlar. Əlavə olaraq, direktorlar da məktəbdə İKT-nin tətbiqinin genişləndirməsi üçün prioritətlər haqqında məlumatların toplanmasına imkan verən sorğu anketini cavablandırırlar.

Bələliklə, iştirakçı ölkələr milli seviyyədə İKT-yə dair kurikulum, resurslar, tədris programları, həmçinin kompüter və informasiya savadlılığının inkişafı üzə çıxarır. Dünyanın 12 ölkəsində 46 mindən çox şagird və 26 min müəllimi əhatə edən tədqiqatın nəticələrinə görə, Danimarka məktəbliləri 557 balla kompüter və informasiya savadlılığı üzrə dünyada birincidir. Rusiya məktəbliləri 549 balla ikinci, Koreya Respublikasının şagirdləri 542 balla 3-cü sıralardadır.

2018-ci ilin ICILS nəticələri

2018-ci ildə keçirilmiş ICILS beynəlxalq tədqiqatında Almaniya, Danimarka, İtaliya, Qazaxistan, Koreya, Lüksemburq, Rusiya, Uruqvay, ABŞ, Finlandiya, Fransa və Cili iştirak edib. Nəticələr göstərir ki, tədqiqatda iştirak edən şagirdlərin 18%-i kompüter və informasiya savadlılığı (computer and information literacy (CIL)) meyarının şkalasının ən aşağı seviyyəsinə bəzə cətə bilməyib. Ümumiləkde, şagirdlərin 25%-i qeyd olunan meyar üzrə ən aşağı nəticəni əldə edib. Şagirdlərin 21%-i isə CIL meyarı üzrə iki dəfə daha yüksək seviyyəyə çataraq kompüterlərdən məlumat toplama və idarəetmə vasitəsi kimi istifadəyə dair müştəqil işləmək bacığına sahib olduğunu göstərib. Tədqiqatda iştirak edən şagirdlərin yalnız 2%-i CIL meyarı üzrə ən yüksək nəticəyə nail olub.

Məraqlı məqamlardan biri kimi deyə biler ki, kompüter və informasiya savadlılığı üzrə fərqlər ölkələr arasında fərqlərden dən qoxdur. Çünkü kompüter və informasiya savadlılığı üzrə on yüksək və ən aşağı nəticələr bir-birindən

157 bal qədər fərqlənir. Ölkələr arasında şagirdlərin ən yuxarı və ən aşağı nəticə əldə edənlerinin 5%-nin orta qiyməti 216 (Danimarka) və 347 bal (Qazaxistan) intervalında deyisir.

Kompüter və informasiya Savadlılığı Beynəlxalq Tədqiqatının (ICILS) 2018-ci ilin nəticələri dünya üzrə bu sahədə vəziyyəti və ölkələrin gelecek inkişafının seviyyəsinə dair maraqlı məqamları üzə çıxarır. Dünyanın 12 ölkəsində 46 mindən çox şagird və 26 min müəllimi əhatə edən tədqiqatın nəticələrinə görə, Danimarka məktəbliləri 557 balla kompüter və informasiya savadlılığı üzrə dünyada birincidir. Rusiya məktəbliləri 549 balla ikinci, Koreya Respublikasının şagirdləri 542 balla 3-cü sıralardadır.

Azərbaycan şagirdlərinin bacarıqları ICILS 2023-də qiymətləndiriləcək

Məlum olduğu kimi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafə dair Milli Prioritetlər” in təsdiq ediləsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli, 2469 nömrəli Sərəncamına əsasən, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet reallaşdırılmalıdır. Həmin Milli Prioritetdən biri Rəqəbatlı İnsan Kapitalı və Müasir İnnovasiyalar Məkanı adlanır. Qeyd olunan prioritet əsasında XXI əsrin tələblərinə uyğun təhsil tələbi növbəti 10 ildə qarşımızda əsas məqsəd kimi müəyyənələşdirilib. Belə ki, Azərbaycanın beynəlxalq qiymətləndirmələrde (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunması haqqında müd-

də da həmin məqsədlərdən biri kimi təyin edilib. Bu baxımdan Azərbaycan 2023-cü ildə növbəti ICILS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək. Həmin ildə ölkəmizdə ümumi orta təhsil seviyyəsinin 8-ci sinifdə təhsil alacaq şagirdlərimiz kompüter və informasiya savadlılığı üzrə fərdi bacarıqlarını nümayiş etdirərək, ümumi vəziyyətə dair mənzərənin formalşamasına və digər ölkələrlə bu sahədə mövcud fərqlərin ayrıd edilməsinə şərait yaradacaqlar.

Tədqiqat eyni zamanda informatika fənni üzrə kurikulumun dövrün tələblərinə uyğun olub-olmadığı haqqında da müqayiseli məlumatlara sahib olmağa imkan verecek. Azərbaycan Respublikası Nazirler Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sonədində əsasen, ümumi təhsil piləsində təhsilalanlarda təfəkkür (yardımcılıq, tonqidi təfəkkür, problem həllətmə, qarar qəbul etmə, müstəqil öyrənmə) və fəaliyyətə (ünsiyyət, əməkdaşlıq, rəqəmsal savadlılıq, informasiya savadlılığı, maliyyə savadlılığı) bağlı səriştələr müəyyənələşdirilir. Ümumi orta təhsil seviyyəsinin 8-ci sinifinə aid informatika fənninə dair məzmun standartlarının ümumi təlim nəticələrinə nəzər salsaq, 8-ci sinif şagirdləri aşağıdakı bilik və bacarıqlar üzrə qabiliyyətlərə sahib olmalıdır.

- informasiyanı toplayıb, emal etməli və məqsədöñlü istifadə etməli;
- standart riyazi alqoritmələri tətbiq etməli, həyatı məsləzlərin alqoritmik həllini təqdim etməli;
- programlaşdırma dillərinən istifadə etməli;
- internet xidmətlərinən (servislərinə) istifadə etməli.

Gördündüyü kimi, ölkəmizdə 8-ci sinifdə təhsilalan şagirdlər nəzərdə tutulmuş dövlət standartlarına əsasən, ICILS beynəlxalq qiymətləndirmə tədqiqatında ölcülən meyarlara uyğun bacarıqlara sahib ola bilərlər. Ümid edirik ki, 2023-cü ildə keçiriləcək tədqiqatda ölkəmiz əhəmiyyətli yerlərdən birinə sahib olacaq. Unutmamalıyıq ki, bu qiymətləndirmə yarış deyil, tədqiqat xarakteri daşıyır. Məqsəd şagirdlərin təlim göstəriciləri əsasında ümumi təhsilin mövcud vəziyyəti barədə təsəvvür əldə etmək, problemləri aşkarla çıxarıb həlli yollarını müəyyənələşdirib, müxtəlif ölkələrlə müqayisələr aparıb inkişaf perspektivlərini proqnozlaşdırıb, təhsil müəssisələri və tədris prosesinin xüsusiyyətlərini öyrənməkdir. Tədqiqatda iştirak edəcək şagirdlərimizə uğurlar diləyirik.

Şəkil 1.

Guidance Instructions		Route Display	
1. Turn to West	2. Move one	King St.	James St.
3. Turn to South	4. Move two	Queen St.	Market St.
5. Turn to East	6. Move two	Spring St.	Adams St.
7. Turn North	8. Move four	Mill St.	Eagle St.
		River St.	Sun St.
		Pearl St.	Park St.
		5 mins	
		Reset	

The bus route begins at Adams St.
The route display shows the results of the first two guidance instructions.
Click on the street names in the route display to show the results of guidance Instructions 3 to 8.
Click on the green arrow when you are ready to continue.

Tapsırıq səslər alqoritmik qaydalara əməl edərək alqoritmələrin tətbiqə adaptasiyasını və vizuallaşdırılmasını tələb edir.

Şəkil 2.

Drone Simulator	
Flight Path	
Grid	Spiral
Left	Right
Run Simulation	
Starting position (Row, Column)	1, A
Reset drone	
No Result	
Click to see the task details again.	
Click when you are ready to continue.	
Pattern: Grid / Spiral	
Direction: Left / Right	
Starting position: Row / Column	

The drone must photograph every pumpkin. Which flight path (pattern and direction) and starting position (row, column) will result in the drone photographing every pumpkin? Use the drone simulator to help answer the question.

Tapsırıq simulyasiya alətini konfigurasiya edərək, dronu hərəkətə gətirməyi və onun balqabaqlar arasında optimal uçuş istiqamətini müəyyənələşdirməyi tələb edir.